

TEST: 8006#01#Q15

Test	8006#01#Q15
Fənn	8006 - Beynəlxalq İqtisadi münasibətlər
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	5
Bölmələri qarışdırmaq	<input type="checkbox"/>
Köçürməyə qadağa	<input type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 01

Ad	01
Suallardan	63
Maksimal faiz	63
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Müqayisəli üstünlüklər nəzəriyyəsinə görə aşağıdakı müddələrdən hansı yalnızdır?
(Çəki: 1)

- Açıq iqtisadiyyat qapalı iqtisadiyyatdan daha səmərəlidir
- Ölkələr müqayisəli üstünlüyə malik olduğu məhsulları ixrac, digərlərini idxal etməlidir
- Ölkələr müqayisəli üstünlüyə malik olduqları məhsulları idxal, digərlərini ixrac etməlidir
- Ölkələrin xarici ticarətə qoşulmaları dünya ticarətini genişləndirir

- Ölkələrin xarici ticarətə qoşulmaları onların rifahını yüksəldir
-

Sual: Aşağıdakı təşkilatlardan hansı beynəlxalq ticarətin liberallaşdırılması ilə birbaşa əlaqəli olan global aktordur? (Çəki: 1)

- Dünya Ticarət Təşkilatı
- Beynəlxalq Valyuta Fondu
- Dünya Bankı
- Birləşmiş Millətlər Təşkilatı
- Eksimbank
-

Sual: AVRO-nun 1995-ci il Avropa Birliyi Zirvəsindən əvvəlki adı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- LIBOR
- SWIFT
- SWAF
- ECU
- SDR
-

Sual: Beynəlxalq ticarət nəzəriyyəsi tələb baxımından təhlil olunduğu zaman aşağıdakı ayrılərin hansından istifadə olunur? (Çəki: 1)

- Təklif əyrisi
- Ekvivalent məhsul əyrisi
- Transformasiya əyrisi
- İstehsal imkanları əyrisi
- Tələb əyrisi
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya növlərindən deyildir? (Çəki: 1)

- Gömrük İttifaqı
 - Azad Ticarət Zonası
 - Seçimli ticarət sazişləri
 - Ümumi Bazar
 - İqtisadi İttifaq
-

Sual: Dünyada mövcud müstəqil dövlətlər ilə iqtisadi subyektlərin öz aralarındakı hər cür ödəmələrin həyata keçirilməsinə imkan verən beynəlxalq instutsional struktur, mexanizm və praktiki vərdişlər kompleksinə nə deyilir? (Çəki: 1)

- Yeni Dünya Nizamı
 - Valyuta rejimi
 - Valyuta nizamı
 - Beynəlxalq Valyuta Fondu
 - Beynəlxalq Valyuta Sistemi
-

Sual: Avropa Birliyi daxilində yeni məşğulluq imkanları yaradılması, peşə təhsili proqramları icra edilməsi kimi məsələlərdə maliyyə təminatı funksiyasını həyata keçirən Fond aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Avropa Valyuta Əməkdaşlığı Fondu
 - Avropa Regional İnkişaf Fondu
 - Avropa Sosial Fondu
 - Avropa İnkişaf Fondu
 - Avropa Təminat və İstiqamətləndirmə Fondu
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq maliyyə qurumlarından biri deyildir? (Çəki: 1)

- Dünya Bankı
- Beynəlxalq Valyuta Fondu

- Avropa İnvestisiya Bankı
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - Avropa Şurası
-

Sual: İxracatçının müqavilədə göstərilən tarixdə alıcı tərəfindən müəyyənləşdirilən limanda gəminin göyertəsinə malı təslim edərək o andan etibarən ola biləcək risqləri idxalatçıya ötürdüyü təqdim forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- CIF
 - FAS
 - FOB
 - CFR
 - FCA
-

Sual: Əmtəələr bir ölkənin gömrüyündən keçdiyi zaman alınan vergi dərəcələrini göstərən cədvələ nə deyilir? (Çəki: 1)

- Kvota tarifi
 - Gömrük tarifi
 - Vergi tarifi
 - Dəmpinq tarifi
 - Subvensiya tarifi
-

Sual: Beynəlxalq rəsmi valyuta rezervləri tərkibində ən yüksək pay hansı valyutaya aiddir? (Çəki: 1)

- ABŞ dolları
- Avro
- Yapon Yeni
- İngilis Sterlinqi

Çin Yuani

Sual: Aşağıdakılardan hansı azad iqtisadi zona növlərindən biri deyil? (Çəki: 1)

- Azad Ticarət Zonası
 - Azad Xidmət Zonası
 - Azad İstehsal Zonası
 - Azad Limanlar
 - Ofşor Bankçılıq
-

Sual: İxracat sektorlarında bir firmanın məhsulunu xarici pazarda daxili bazardan daha aşağı qiymətlə satmasına nə deyilir? (Çəki: 1)

- Klirinq
 - Kvota
 - Dempinq
 - Dardanizm
 - Taarif
-

Sual: Başqa ölkələrdəki inflyasiya səbəbindən o ölkədən idxal edilən əmtəələrin qiymətlərinin yüksəlməsi səbəbilə ortaya çıxan inflyasiyaya nə deyilir? (Çəki: 1)

- Qiymət inflyasiyası
 - Valyuta inflyasiyası
 - İdxal inflyasiyası
 - Xərc inflyasiyası
 - Hiperinflyasiya
-

Sual: Spesfik gömrük vergiləri ilə bağlı aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- İdxal məhsulunun dəyərindən alınan vergi növüdür
 - İdxal məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
 - İdxal məhsulunun həm dəyəri, həm də fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
 - Tranzit məhsulun dəyərindən alınan vergi növüdür
 - İxrac məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
-

Sual: Aşağıdakılardan hansı qeyri-taarif vasitələrinin maliyyə alətləri yolu ilə məhdudlaşdırmalar qrupuna aid edilə bilməz? (Çəki: 1)

- İstehsal subvensiyaları
 - İxrac subvensiyaları
 - Valyuta ilə əməliyyatların məhdudlaşdırılması
 - Çoxlu kurs sistemi
 - Taarif kvotaları
-

Sual: Proteksionist xarici ticarət siyasəti ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnışdır? (Çəki: 1)

- Beynəlxalq ixtisaslaşmanı təşviq edir
 - Resursların səmərəli bölgüsünə maneə olur
 - İnhisarlar yaradır
 - Rüşvətə və resurs israfına şərait yaradır
 - Sahibkarları duğunluğa və təmbəlliyə sövq edir
-

Sual: Aşağıdakılardan hansı müəyyən bir ölkədə proteksionist xarici ticarət siyasətini müdafiə edənlərin əsas arqumentlərindən biri deyildir? (Çəki: 1)

- Daxili sektorları və məşğuluğu qorumaq (gənc sektor tezisi)
- Milli təhlükəsizliyi qorumaq (müdafiyyə ilə bağlı sektorlar)

- Proteksionist siyasət yürüdən ölkələrə cavab vermək
 - Siyasi hədəflərə çatmaq üçün təzyiq göstərmək
 - İqtisadiyyatda məhsuldarlığı artırmaq
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesində 3-cü mərhələdir? (Çəki: 1)

- Seçimli Ticarət Sazişləri (Preferential Trading Agreement)
 - Ümumi Bazar (Common Market)
 - İqtisadi İttifaq (Economic Union)
 - Gömrük İttifaqı (Customs Union)
 - Azad Ticarət Birliyi (Free Trade Association)
-

Sual: Milli valyutanın dünya valyutası kimi geniş formada istifadə edilməsinin həmin ölkəyə təmin etdiyi qazancı ifadə edən anlayış aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Senyoraj
 - Dəmpinq
 - Rezerv
 - Dönərlilik
 - Likvidlik
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq likvidlik vasitəsi deyildir? (Çəki: 1)

- Qızıl
 - Valyuta
 - Xüsusi Çəkmə Hüququ (SDR)
 - BVF-dən təmin edilən Şərtli Çəkmə Hüquqları
 - Bankor
-

Sual: Türkiyə-Avropa İttifaqı əməkdaşlıq münasibətlərinin qurulması hansı sənədin qəbul edilməsilə başlanmışdır? (Çəki: 1)

- Ankara Sazişi
 - Gömrük İttifaqı Sazişi
 - Tam Üzvlük Müraciəti
 - Əlavə Protokol
 - Əməkdaşlı Şurası Qərarı
-

Sual: Azərbaycan xarici ticarətində ən yüksək paya malik coğrafi region aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Sakit Okean bölgəsi
 - Afrika Qitəsi
 - Asiya Qitəsi
 - Avropa Qitəsi
 - Amerika Qitəsi
-

Sual: Aşağıdakılardan hansı, ölkəni idxalı əvəz edən sənayeləşmə strategiyasına yönəldən səbəblər arasında göstərilə bilməz? (Çəki: 1)

- Daxili bazar üçün istehsalın xarici bazar ilə müqayisədə daha asan olması
 - Daxili bazarda xarici bazarlara nisbətən daha güclü rəqabətin olması
 - İxracatı təşviq etdiyinin də nəzərdə tutulması
 - Valyuta xərclərinə qənaət ediləcəyinin nəzərə alınması
 - İnkişaf etmiş sənaye strukturunun formalaşdırılmasına bir vasitə kimi qəbul edilməsi
-

Sual: Şimal-Cənub dialoqu nədir? (Çəki: 1)

- Zəif inkişaf etmiş ölkələrlə inkişaf etmiş ölkələr arasındakı diskussiyalar

- Yeni sənayeləşmiş ölkələrlə inkişaf etmiş ölkələr arasındakı diskusiyalar
 - Şimali Avropa ilə Cənubi Avropa ölkələri arasındakı diskusiyalar
 - Afrika ölkələri ilə inkişaf etmiş ölkələr arasındakı diskusiyalar
 - Latın Amerikasını ölkələri ilə ABŞ arasındakı diskusiyalar
-

Sual: “Yeni Beynəlxalq İqtisadi Nizam” anlayışı nə vaxt ortaya çıxmışdır? (Çəki: 1)

- 1950-ci illərdə
 - 1970-ci illərdə
 - 1940-cı illərdə
 - 1920-ci illərdə
 - 1930-cu illərdə
-

Sual: Beynəlxalq texnologiya axınları ilə bağlı aşağıdakılardan hansı yalnışdır? (Çəki: 1)

- Əmtəə ticarətini inkişaf etdirici təsiri var
 - Texnologiya özü də birbaşa beynəlxalq ticarət predmeti ola bilər
 - Texnologiya xarici bir firmadan patent satın almaq və ya lisenziya sazişi yolu ilə idxal edilə bilər
 - Yeni texnologiya əmtəə formasında satın alınə bilər
 - Zəif inkişaf etmiş ölkələrin ehtiyac duyduqları texnologiyayı idxal etmələri bu ölkələrdə məşğulluğa pozitiv təsir göstərir
-

Sual: Aşağıdakılardan hansı BIM –də texnologiya transferti kanallarından sayıla bilər: (Çəki: 1)

- Kapital məhsulları idxalı yolu ilə
- Birbaşa xarici investisiyalar yolu ilə
- Bəsit formada texnologiya idxalı yolu ilə

- Elmi konfranslar, texniki bülletenlər və xarici elm adamlarının mübadilə proqramları yolu ilə
 - Hamısı
-

Sual: Xarici ticarət həddlərinin uzun müddətdə zəif inkişaf etmiş ölkələrin əleyhinə dəyişəcəyini irəli sürən fikir aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Xekşer-Olin teoremi
 - Leontyev paradoksu
 - Ribçinski teoremi
 - Singer-Prebiş tezisi
 - Engel qanunu
-

Sual: Xarici ticarətdə, eyni məhsulun ölkə daxilinə nisbətən ölkə xaricində daha ucuz satılmasına nə deyilir? (Çəki: 1)

- Himayə etmə
 - Subvensiya
 - Dempinq
 - Dardanizm
 - Merkantilizm
-

Sual: Aşağıdakılardan hansı idxal məhsulu qiymətlərini artıraraq bu malların idxalına dolayı yolla məhdudlaşdırıcı təsir göstərir? (Çəki: 1)

- Kvotalar
- İxracatı təşviq təbirləri
- Subvensiyalar
- Dempinq
- Gömrük tarifləri

Sual: Aşağıdakı siyasətlərdən hansı ixracat üçün istehsal ilə istehsal olunan məhsulların xaricə satılmasını asanlaşdırıcı və təşviq edici bir siyasətdir? (Çəki: 1)

- İdxalı əvəz edən sənayeləşmə siyasəti
- Subvensiya siyasəti
- İxracatı təşviq siyasəti
- Gömrük siyasəti
- Dempinq siyasəti

Sual: Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurulmasına rəhbərlik edən ölkə aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Rusiya
- Azərbaycan
- Türkiyə
- Gürcistan
- Bolqarıstan

Sual: Müəyyən bir müddət ərzində hər hansı bir iqtisadiyyatın rezidentləri ilə xarici ölkə rezidentləri arasında meydana gələn iqtisadi axınlarla bağlı dəyərlərin, transfert ödəmələrinin və rezervlərdə meydana gələn dəyişikliklərin sistemli və muhasibat qeydiyyatına uyğun şəkildə müəyyənləşdirildiyi statistik sənədə nə deyilir? (Çəki: 1)

- Tədiyyə balansı
- Xarici ticarət balansı
- Kapital balansı
- Transfərlər balansı
- Cari balans

Sual: AVRO hansı tarixdən tam şəkildə dövriyyəyə daxil olmuşdur? (Çəki: 1)

- 1 yanvar 2001
 - 1 iyul 2001
 - 1 yanvar 2002
 - 1 iyul 2002
 - 1 iyul 2003
-

Sual: Ölkələrin iqtisadi baxımdan öz aralarında bir ittifaq formalaşdıraraq, digər ölkələrə qarşı ortağ gömrük tarifi tətbiq etməsinə nə deyilir? (Çəki: 1)

- Azad Ticarət Zonası
 - Gömrük İttifaqı
 - Ümumi Bazar
 - Centilmenlik Sazişi
 - İqtisadi Əməkdaşlıq
-

Sual: Beynəlxalq ticarətdə proteksionizmə qarşı çıxan, daxili və xarici ticarətin sərbəst olmasını müdafiə edən və həqiqi zənginliyin yalnız torpaqda oluğuna inanan iqtisadi fikir sahiblərinə nə ad verilir? (Çəki: 1)

- Merkantilistlər
 - Fiziokratlar
 - Marksistlər
 - Liberalistlər
 - Komunistlər
-

Sual: Xarici ticarətdə üzv ölkələr arasında yalnız gömrük vergilərinin, ikiqat vergilərin və miqdar məhdudiyyətlərinin ortadan qaldırıldığı iqtisadi inteqrasiya forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azad Ticarət Sazişi

- Azad Ticarət Zonası
 - Gömrük İttifaqı
 - Ümumi Bazar
 - İqtisadi İttifaq
-

Sual: Aşağıdakılardan hansı xarici ticarətdə qeyri-tarif vasitələrindən biri deyildir? (Çəki: 1)

- İdxal kvotaları
 - İdxal qadağaları
 - İxrac məhdudiyyətləri
 - Valyuta nəzarəti
 - Qarışıq rüsumlar
-

Sual: Aşağıdakılardan hansı xüsusi bir gömrük rejimi deyildir? (Çəki: 1)

- Müvəqqəti idxal
 - Azad iqtisadi bölgələr
 - Antrepolar
 - Tranzit nəqliyyat
 - Limanlar
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin miqdar məhdudiyyətləri qrupuna aid deyildir? (Çəki: 1)

- İdxal kvotaları
- Taarif kvotaları
- Könüllü ixrac məhdudiyyətləri
- İstehsal subvensiyaları

Heç birisi

Sual: Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin “inzibati və texniki maneələr yolu ilə məhdudiyətlər” qrupuna aid edilə bilməz? (Çəki: 1)

- Sağlamlıq, təhlükəsizlik və ekoloji standartlar
 - Ölkədaxili istehsal payı məcburiyyəti
 - Sənaye, ticarət və intellektual mülkiyyət hüquqlarının qorunması
 - İdxal qadağaları
 - Könüllü ixrac məhdudiyətləri
-

Sual: Azad xarici ticarət siyasəti ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnızdır? (Çəki: 1)

- Beynəlxalq ixtisaslaşmanı təşviq edir
 - Azad qiymət mexanizmini gücləndirir
 - Optimal resurs bölgüsünü təmin edir
 - Sahibkarları durğunluğa və tənbelliyə sövq edir
 - Heç birisi
-

Sual: Dünya Ticarət Təşkilatı ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnızdır? (Çəki: 1)

- Urugvay müzakirələri nəticəsində GATT-ın təməlinə qurulmuşdur
 - Bu gün dünya ticarətinin 90%-ni əhatə edən 150-dən çox ölkə təşkilatın üzvüdür
 - Sənaye, kənd təsərrüfatı və xidmət ticarətinin sərbəstləşdirilməsilə yanaşı, intellektual mülkiyyət hüquqlarını da əhatə edir
 - Daimi katibliyi Cenevrədə yerləşir
 - Üzvləri arasındakı ticarətdə heç bir maneə yoxdur
-

Sual: Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesində 4-cü mərhələ hesab olunur? (Çəki: 1)

- Ümumi Bazar (Common Market)
 - İqtisadi İttifaq (Economic Union)
 - Gömrük İttifaqı (Customs Union)
 - Valyuta İttifaqı (Monetary Union)
 - Sərbəst Ticarət Birliyi (Free Trade Association)
-

Sual: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan yeganə inkişaf etməkdə olan ölkə aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Cənubi Koreya
 - Türkiyə
 - Malaziya
 - Çin
 - Braziliya
-

Sual: Azərbaycanın ixracatında ən yüksək paya malik ölkə hansıdır? (Çəki: 1)

- Türkiyə
 - Rusiya
 - İtaliya
 - İsrail
 - ABŞ
-

Sual: İdxalı əvəz edən sənayeləşmə strategiyasının yol açdığı əsas problem hansıdır? (Çəki: 1)

- Resurs israfı
- Xaricdən asılılıq (aralıq məhsulların idxalı artır)
- İxracat sektorları əleyhinə doğan disbalans

- Ölkəyə yad sənaye strukturunun formalaşması (işsizliyin artması)
 - Hamısı
-

Sual: Aşağıdakı beynəlxalq təşkilatlardan biri bir növ “zəif inkişaf etmiş ölkələrin iqtisadi hüquqlarının müdafiəçisi” statusundadır? (Çəki: 1)

- UNCTAD
 - BMT
 - BVF
 - NATO
 - DB
-

Sual: Tədiyyə balansının aşağıdakı hesablarından biri həm də “tarazlaşdırıcı əməliyyatlar hesabı” adlanır: (Çəki: 1)

- Cari əməliyyatlar hesabı
 - Kapital hesabı
 - Statistik fərqlər hesabı
 - Rəsmi rezervlər hesabı
 - Xidmət idxalı və ixracı hesabı
-

Sual: Qarşılıqlı tələb qanunu ilk dəfə kim tərəfindən ortaya atılıb? (Çəki: 1)

- Con Stuart Mill
 - Alfred Marshal
 - Adam Smith
 - David Rikardo
 - Karl Marks
-

Sual: Proteksionist ticarət siyasəti üçün xarakterik deyil: (Çəki: 1)

- rəqabətə mane olur
 - monopoliya yaradır
 - optimal resurs bölgüsünü təmin edir
 - resursların səmərəli bölgüsünə mane olur
 - sahibkarları durğunluğa yönəldir
-

Sual: Gömrük vergisinin iqtisadi təsirlərinə aid deyil: (Çəki: 1)

- istehlak effekti
 - xarici ticarət effekti
 - gəlir effekti
 - miqyas effekti
 - bölgü effekti
-

Sual: “İnkoterms 2000”-ə müvafiq olaraq “D” qrupu bazis şərtlərinin ardıcılığı harada pozulub: (Çəki: 1)

- DAF
 - DDR
 - DES
 - DEQ
-

Sual: Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır: (Çəki: 1)

- E.Xekşer, Q.Xaberler
- A.Smit, D.Rikardo
- R.Vernon, C. Kravis

M.Porter, B.Olin

Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatına hansı struktur dəyişiklikləri baş vermişdir? (Çəki: 1)

- Xidmət sferasının sürətli inkişafı
 - Maddi istehsal sferasının inkişafı
 - Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
 - Heç biri
-

Sual: Əvvəllər ölkəyə gətirilən və heç bir yenidən emala məruz qalmayan əmtəənin ölkədən çıxarılmasına: (Çəki: 1)

- İxrac deyilir
 - İdxal deyilir
 - Tranzit deyilir
 - Təkrar ixrac deyilir
 - Təkrar idxal deyilir
-

Sual: Əmtəənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir? (Çəki: 1)

- V.Leontyev
 - E.Xekşer
 - O.Olin
 - R.Vernon
-

Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır: (Çəki: 1)

- Ağ Kitaba müvafiq olaraq
- Roma müqaviləsinə müvafiq olaraq

- Maastrixt müqaviləsinə müvafiq olaraq
 - Avroatomun yaradılması müqaviləyə əsasən
-

Sual: Xarici-iqtisadi subyektlər arasında qiymətlərin əmələ gəlməsi asılıdır: (Çəki: 1)

- rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
 - rəqabət mühiti şəraitindən
 - tələb və təklif arasında dinamik tarazlıqdan
 - bazarda idxalçının nisbi davranış azadlığından
-

Sual: Azərbaycan Respublikasının ödəniş (tədiyyə) balansında "Cari əməliyyatlar" hesabına daxil edilmir: (Çəki: 1)

- xarici ticarət balansı
 - xidmət balansı
 - gəlirlər
 - emiqrantların transfertləri
-

Sual: Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində inteqrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir: (Çəki: 1)

- Mədəniyyət
 - İdman
 - Ailə təhlükəsizliyi
 - Makroiqtisadiyyat
-


Sual: MDB məkanında ÜDM-si xarici borcunu ödəməyən ölkə hansıdır? (Çəki: 1)

- Qırğızıstan
- Moldova

Özbəkistan

Ermənistan

BÖLMƏ: 02

Ad	02
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: Gömrük tariflərinin neçə növü var və hansılardır? (Çəki: 1)

3, ad valorem, spesfik, qarışıq

2, qarışıq, xüsusi

1, qarışıq

3, spesfik, qarışıq, üstəlik

1, ad valorem

Sual: Beynəlxalq Ticarətin elmi metodla tədqiqini ilk dəfə kim aparmışdır: (Çəki: 1)

Adam Smit

Alfred Marşal

David Rikardo

Paul Samuelson

Jacob Viner

Sual: Ölkələrin Beynəlxalq Ticarətə qoşulmasının əsas səbəbinə aiddir: (Çəki: 1)

Digər ölkələr üzərində nüfuz dairəsini gücləndirmək

- Kasıb ölkələrdə əhalinin rifahını yüksəltmək
 - Milli və beynəlxalq qiymətlər arasındakı fərqlərdən qazanmaq
 - İnvestisiya cəlb etmək
 - Məşğulluğu təmin etmək
-

Sual: Müqayisəli Üstünlüklər nəzəriyyəsinin banisi kimdir: (Çəki: 1)

- David Rikardo
 - Adam Smit
 - Bertil Ohlin
 - John Stuart Mill
 - Karl Marks
-

Sual: Klassik liberalizmin əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- Rasiyonalizm
 - Fərdi təşəbbüs hüquqları
 - Fərdlərin mənfəətinin maksimumlaşdırılması, cəmiyyətin mənfəətini də maksimumlaşdırır
 - Görünməz əl
 - Dünya sərvəti sabitdir
-

Sual: Ölkələrin Beynəlxalq Ticarətə qoşulmasının əsas səbəbinə aiddir: (Çəki: 1)

- Digər ölkələr üzərində nüfuz dairəsini gücləndirmək
- Kasıb ölkələrdə əhalinin rifahını yüksəltmək
- İstehsalda miqyas iqtisadiyyatlarından faydalanmaq
- İnvestisiya cəlb etmək

Məşğulluğu təmin etmək

Sual: Müqayisəli Üstünlüklər nəzəriyyəsinin banisi kimdir: (Çəki: 1)

- Karl Marks
 - David Rikardo
 - Adam Smit
 - Bertil Ohlin
 - John Stuart Mill
-

Sual: Rikardo modeli nəyə əsaslanır: (Çəki: 1)

- Əmək ehtiyatlarına
 - Kapitala
 - İqlimə
 - Texnoloji müxtəlifliyə
 - Torpaq ehtiyatlarına
-

Sual: Beynəlxalq Ticarət nəzəriyyəsinin təhlilindəki standart fərziyyələrə aid deyil: (Çəki: 1)

- Pul yoxdur, mallar mübadilə olunur
 - İqtisadiyyat tam məşğulluq halındadır
 - Mal və faktor bazarlarında tam rəqabətdir
 - Daşınma xərcləri sıfıra bərabərdir
 - Dövlət müdaxiləsi var
-

Sual: Rikardo modelinin çatışmazlıqlarına aid deyil: (Çəki: 1)

- Əmək-dəyər nəzəriyyəsinə əsaslanır

- Statik modeldir
 - Texnoloji müxtəlifliklər əməyin məhsuldarlığındakı müxtəlifliklərdə özünü göstərir
 - İstehsalın mərhələlərə ayrılmasına toxunulmur
 - Model sabit xərclərə və tam ixtisaslaşmaya əsaslanır
-

Sual: Ticarətdən gəlirlərin bölgüsü nədən asılıdır: (Çəki: 1)

- Ölkənin istehsal etdiyi malların nisbi qiymətindən
 - İstehsal edilən malların faydalılığından
 - Ölkəyə qoyulan investisiyaların həcmindən
 - Məhsulların istehsalında istifadə edilən xammaldan
 - Məhsulların istehsalında çalışan işçilərdən
-

Sual: Aşağıdakı fikirlərdən biri yanlıştır: (Çəki: 1)

- Mütləq üstünlüklər nəzəriyyəsinin banisi Adam Smitdir
 - Müqayisəli üstünlüklər nəzəriyyəsinin banisi David Rikardodur
 - Rikardo modeli ölkələr arasındakı texnoloji müxtəlifliyə əsaslanır
 - Rikardo modelinin heç bir çatışmazlığı yoxdur
 - Rikardo modelinin heç bir çatışmazlığı yoxdur
-

Sual: Aşağıdakı fikirlərdən yalnız biri düzgündür: (Çəki: 1)

- Rikardo modeli statik model deyil
- Ticarət ölkənin istehlak imkanlarını artırır
- Ölkələr Beynəlxalq Ticarətə yeni müstəmləkələr əldə etmək üçün çıxırlar
- Ticarətin yoxluğunda işçilər daha qazanclı çıxırlar

- Ticarət mütləq üstünlüyə əsaslanır
-

Sual: “Qarşılıqlı Tələb Qanunu” ilk dəfə kim tərəfindən ortaya atılıb? (Çəki: 1)

- Adam Smith
 - John Stuart Mill
 - D.Rikardo
 - Samuelson
 - A. Mareall
-

Sual: Mənfəətli ticarət sahəsində Ticarət hədləri 1 ölkənin ölkədaxili xərclərinə yaxınlaşarsa nə bə verər? (Çəki: 1)

- Digər ölkənin xarici ticarət qazancları artar
 - Həmin ölkənin xarici ticarət qazancları artar
 - Heç bir dəyişiklik bə verməz
 - Hər iki ölkənin qazancları artar
 - Hər iki ölkənin qazancları azalar
-

Sual: DTT fəaliyyətinə başlamışdır? (Çəki: 1)

- 1947
 - 1990
 - 1995
 - 1991
-

Sual: DTT-in ali orqanı: (Çəki: 1)

- Nazirlər konfransı
- Baş Məclis

- Kongres
 - Direktorlar şurası
-

Sual: Aşağıdakı dövlətlərdən biri DTT-na üzv deyil? (Çəki: 1)

- ABŞ
 - Gürcüstan
 - Türkiyə
 - Rusiya
-

Sual: Bunlardan biri DTT-nın funksiyalarından deyil? (Çəki: 1)

- DTT-ın baza razılaşmalarının tələblərinin yerinə yetirilməsi üzərində nəzarət
 - Üzv dövlətlərin ticarət danışıqlarını idarə etməkv
 - Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
 - Dünya iqtisadiyyatının inkişafında və valyuta –maliyyə sferasında sabitliyin təmin edilməsi
-

Sual: Aşağıdakılardan biri DTT-ın prinsiplərindən deyil? (Çəki: 1)

- Daxili və xarici bazarda yerli və xarici məhsulların satışında müxtəlif şərtlərin qoyulması
 - Ticarət şərtlərinin öncədən müəyyənləşdirilməsi və sabillik
 - Zəif İEÖ-ə güzəştlərin tətbiqi
 - Beynəlxalq ticarətdə ticarət baryerlərinin aşağı salınması
-

Sual: DTT-ə daxil olan ölkələrin payına dünya ticarət dövriyyəsinin neçə %-i düşür? (Çəki: 1)

- 90%
- 99%

87%

75 %

Sual: Ticarət və Tariflər üzrə Baş razılaşma və DTT-ın oxşar cəhəti: (Çəki: 1)

- Əmtəələrlə ticarəti tənzimləməsi
 - Xidmətlərlə ticarəti tənzimləməsi
 - İntellektual mülkiyyət hüquqlarının ticarət aspektlərini tənzimləməsi
 - Investisiya tədbirlərinin ticarət aspektlərini tənzimləməsi
-

Sual: Bunlardan biri beynəlxalq ticarəti tənzimləyən təşkilat deyil? (Çəki: 1)

- DTT
 - YUNKTAD
 - NAFTA
 - ATƏT
-

Sual: Milli rejim prinsipi: (Çəki: 1)

- daxili bazarda milli və idxal məhsullarının bərabər qəbul edilməsidir
 - bütün DTT iştirakçıları üçün maximum bərabər şəraitin yaradılması
 - daxili bazarda milli və xarici məhsulların satışında milli məhsullara üstünlük verilməsi
 - istənilən güzəştlərinin DTT ölkələri üçün tətbiq olunması
-

Sual: DTT-in məqsədi deyil: (Çəki: 1)

- ticarətdə idxal rüsumlarının səviyyəsinin ardıcıl olaraq aşağı salınması
- kəmiyyət və digər qeyri-tarif maneələrinin ardıcıl olaraq aşağı salınması
- beynəlxalq ticarətin liberallaşdırılması

beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi

Sual: Dünya qiymətləri: (Çəki: 1)

- Beynəlxalq ticarətdə qurulan bütün növ qiymətlərdir
 - Dünya birliyinin öz institutları vasitəsilə razılaşdırılmış qiymətlərdir
 - Beynəlxalq ticarətin əsas mərkəzlərində, əsas dünya mal bazarlarında iri idxal-ixrac əməliyyatlarının qiymətləridir
 - Beynəlxalq ticarətin orta qiymətləridir
-

Sual: Beynəlxalq ticarətdə qiymətlərin 2 əsas növü tətbiq edilir: (Çəki: 1)

- Hesablaşma qiymətləri və dərc edilən qiymətlər
 - Təklif qiymətləri və faktiki sazişlər üzrə qiymətlər
 - Hesablaşma qiymətləri və sorğu qiymətləri
 - Birja qiymətləri və auksion qiymətləri
-

Sual: Beynəlxalq qiymətlərin funksiyalarından deyil: (Çəki: 1)

- Distributiv
 - Stimullaşdırıcı
 - tənzimləyici
 - Uçot, nəzarət
-

Sual: Dünya bazarında qiymətlərin səviyyəsinə təsir edən ümumi iqtisadi amillərdən deyil: (Çəki: 1)

- İqtisadi tsikl
- Valyuta məzənnəsi
- Məcmu tələb və təklif

İnflyasiya

Sual: Ölkənin BƏB-də iştirakını müəyyən edən amillərdən hansı beynəlxalq amillərə aiddir: 1.Ölkənin iqtisadi coğrafi mövqeyi 2.Dünya bazar konyukturası 3.Ekoloji problemlərin güclənməsi 4.İqtisadiyyatın və elmi-texniki inkişafın mövcud səviyyəsi 5.ETT-nin dünya üzrə inkişaf səviyyəsi (Çəki: 1)

1, 2, 3

2, 3, 5

2, 4, 5

2, 3, 4

1, 3, 4

Sual: BƏB nədir? (Çəki: 1)

BƏB-ü kooperativ əməyin əmək məhsuldarlığını artırmağa imkan verən xüsusi, konkretləşmiş vəzifə və funksiyalar baxımından ixtisaslaşmasıdır

BƏB-ü müxtəlif ölkələrin müəyyən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata keçirdikləri qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur

BƏB-ü işçinin və ya müəsisənin məhsul və xidmətlərin istehsalı prosesinin müəyyən bir hissəsi üzrə ixtisaslaşmasıdır

BƏB-ü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və xidmətlərin istehsalında ixtisaslaşmaları və sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş verdiyi əməyin təşkili sistemi və ya üsuludur

BƏB-ü işçinin və ya müəsisənin xüsusi məhsul və xidmət istehsalı sahəsində ixtisaslaşmasıdır

Sual: Beynəlxalq ixtisaslaşmanın inkişaf istiqamətləri hansılardır? (Çəki: 1)

İstehsal, firma, texnologiya üzrə ixtisaslaşma

Mərhələ ixtisaslaşması, detal üzrə ixtisaslaşma, predmet ixtisaslaşması

Ayrı-ayrı ölkələr, ölkə qurupları, regionlar üzrə ixtisaslaşma

- Firmalararası, ölkələr, ölkə qurupları üzrə ixtisaslaşma
 - Detal üzrə ixtisaslaşma , predmet ixtisaslaşması, firmalararası ixtisaslaşma
-

Sual: Ölkənin beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi: (Çəki: 1)

- İxracın artım tempinin ÜDM-un artım tempini üstələməsi
 - İdxalat/ ÜDM
 - (idxalat+ ixracat)/ÜDM
 - İdxalın artım tempinin ÜDM-un artım tempini üstələməsi
 - İxracat/ÜDM
-

Sual: Əmək bölgüsü haqda fikirlərdən hansı doğrudur: (Çəki: 1)

- Əmək bölgüsü istehsalın beynəlxalq ixtisaslaşması və mübadiləsinə əsaslanır
 - Əmək bölgüsü məcmu məhsul istehsalının və ticarətin genişlənməsinə, kapitalizmin inkişaf etməsinə və sənayeləşmə prosesinin dərinləşməsinə səbəb olmuşdur
 - Əmək bölgüsünün 2 növü var
 - Əmək bölgüsü işsizlik riskin aradan qaldırır
 - İşə monotonlaşdırmır
-

Sual: İxtisaslaşmaya aid xüsusiyyətlər: 1) İxtisaslaşma qapalı ticarətin olmasını zəruri edir. 2) İxtisaslaşma ölkə rifahının artmasının əsas şərtlərindən biridir. 3) İfrat ixtisaslaşma ifrat asılıq doğurur. 4) İxtisaslaşma milli iqtisadiyyatdan fərqli olaraq beynəlxalq iqtisadi cəmiyyətin əsas prinsiplərindən biri deyil. (Çəki: 1)

- 1, 2
- 2, 3
- 4, 1
- 3, 4

1, 3

Sual: Ölkələrin xarici ticarətə qoşulma səbəblərinə aid deyil: (Çəki: 1)

- yerli istehsalın yetersizliyi
 - ixtisaslaşma
 - nisbi üstünlüklər
 - xərcləri azaltmaq
 - ictimai və mədəni seçimlər
-

Sual: Beynəlxalq ticarətdərisklər hansı qruplara ayrılır? (Çəki: 1)

- siyasi və iqtisadi
 - sosial və iqtisadi
 - təşkilati və iqtisadi
 - sosial və texniki
 - siyasi və sosial
-

Sual: Beynəlxalq ticarətə təsir edən amillərə aid deyil: (Çəki: 1)

- məsafə
 - ixtisaslaşma
 - müharibələr
 - biznes tsiklləri
 - iqlim
-

Sual: Məhsulun həyat dövrü teoreminin mərhələlərinə aid deyil. (Çəki: 1)

- yeni malın istehsalı kiçik miqyasdadır və daxili bazara istiqamətlənmişdir

- məhsul tam olaraq yetkinləşməmişdir. Satışlar əvvəlcə daxili bazara istiqamətlənmişdir, sonra isə ixracata başlanır
- yenilikçi firma daxildə və xaricdə texnologiya lisenziyası verməyi qazanclı hesab etmir
- yerli istehsal daxili və xarici bazarları itirdikcə ölkədaxili istehsal sürətlə aşağı düşür
- yenilikçi ölkə öz daxili bazarında da tamamilə neytrallaşdırıldığı anda məhsulun həyat dövrü tamamlanmış olur

Sual: Aşağıdakı variantlardan biri Beynəlxalq rəqabət üstünlüyünün detirminantlarına daxil deyil. (Çəki: 1)

- Sərbəst sektorlar
- Faktor şərtləri
- Tələb şərtləri
- Kənar və əlaqəli sektorkar
- Firma strategiyaları, struktur və rəqabət

Sual: Paul Krugman tərəfindin irəli sürülən modern baxışa aid deyil. (Çəki: 1)

- İndi heç bir yeganə, periferik ticarət sektoru yoxdur
- Hər sektor klasterdəki digər hər bir sektorun rəqabət qabiliyyətini möhkəmləndirir
- İndi milli iqtisadiyyat ticarət bazarları vasitəsilə digər ölkələrlə dərin inteqrasiya yoluna düşmüşdür
- Ticarət sektorları milli iqtisadiyyatın digər sektorları ilə qaynayıb qarışmışdır
- Bazarlar artıq milli deyil, qlobaldır

BÖLMƏ: YENİ-1

Ad	Yeni-1
Suallardan	42
Maksimal faiz	42

Sualları qarışdırmaq



Suallar təqdim etmək

5 %

Sual: İki ölkə arasında konkret məhsul üzrə azad ticarət mübadiləsi nəyi təmin edir? (Çəki: 1)

- idxalatçı ölkədə məhsul istehsalçılarının gəlirlərinin artımını
- ixracatçı ölkədə mövcud məhsul istehlakçılarının xərclərinin azalmasını
- idxalatçı ölkənin müvafiq gəlirinin azalması hesabına ixracatçı ölkənin gəlirinin artımını
- ixracatçı ölkədə məhsul istehsalçılarının gəlirinin artımına
- ixracatçı ölkənin müvafiq gəlirinin azalması hesabına idxalatçı ölkənin gəlirinin artımına

Sual: M. Porterin nəzəriyyəsində sahələrin milli rəqabət qabiliyyətinin klasterləri dedikdə hansı parametrlər nəzərdə tutulur (Çəki: 1)

- yaxın, təminedicisi, bir birini qarşılıqlı tamamlayan sahələrin mövcudluğu
- firmanın strategiyası, təşkilatı strukturu, rəqabət mühiti
- milli rəqabət üstünlüklərinin formalaşmasında dövlət siyasəti
- tələb parametrləri
- amil şərtləri

Sual: Aşağıdakılardan hansı ixrac kvotasına təsir göstərən amillər sırasına aid deyil? (Çəki: 1)

- iqtisadiyyatın sahə strukturu
- daxili bazarın həcmi
- ölkənin iqtisadi potensialı
- elmi texniki informasiya
- ölkənin iqtisadi inkişaf səviyyəsi

Sual: Nisbi ixrac ixtisaslaşma əmsalı nəyi ifadə edir? (Çəki: 1)

- BƏB prosesinə cəlb olunan ölkə resurslarının xüsusi çəkisini
 - milli məhsulun reallaşma prosesinin xarici bazarlardan asılılıq səviyyəsini
 - daxili istehlakın və istehsalın xarici bazarlardan asılılıq səviyyəsini
 - mövcud ölkənin dünya təsərrüfatında konkret məhsulun istehsalı və satışı üzrə ixtisaslaşmasını
 - ölkədaxili istehsal və ixracın həcmnin artım templəri arasındakı nisbəti
-

Sual: Rıbcinski teoremi aşağıdakı fikri təsdiq edir: (Çəki: 1)

- əmək təklifi artdıqda kapitaltutumlu sahələrdə gəlir artır, əməktutumlu sahələrdə gəlir azalır
 - əmək təklifi artarsa, əməktutumlu sahələrdə gəlir artır, kapitaltutumlu sahələrdə isə azalır
 - əmək təklifi artıqda kapitaltutumlu sahələrdə istehsalın həcmi genişlənir, əməktutumlu sahələrdə isə azalır
 - əməyə təklifin artması əməktutumlu sahələrdə istehsal artımı, kapital tutumlu sahələrdə isə istehsalın azalması ilə müşahidə olunur
 - məhsul istehsalı daha aşağı alternativ xərclərə əsaslanır
-

Sual: Gomruk rüsumu müəyyən edilən idxal məhsuluna qiymət artımı real olaraq kim tərəfindən odənilir? (Çəki: 1)

- ixracatçı ölkənin istehsalçısı
 - ixracatçı ölkənin hökuməti
 - idxalatçı- müəssisə
 - idxalatçı ölkənin istehlakçısı
 - idxalatçı ölkənin hökuməti
-

Sual: İdxal rüsumu ilə idxal kvotası arasındakı fərqi müəyyənləşdirin: (Çəki: 1)

- rüsum dövlətə gəlir gətirmir, kvota isə gəliri təmin edir
 - kvota daxili bazara idxal məhsullarının axınını məhdudlaşdırmaq məqsədi ilə tətbiq edilə bilər, rüsum isə bu məqsədlər üçün istifadə edilmir
 - rüsum idxal məhsullarının daxili bazara axınını tam dayandıra bilər, kvota bu məqsədlər üçün istifadə edilə bilməz
 - kvota tarifə nisbətən yerli istehsalçıları xarici rəqabətdən qorumaq üçün daha etibarlı vasitədir
 - kvota dövlət tərəfindən, rüsum isə məhsul istehsalçıları tərəfindən müəyyən edilir
-

Sual: Adları çəkilən dünyanın aparıcı ölkələrindən hansında işsizlik səviyyəsi daha yüksəkdir: (Çəki: 1)

- ABŞ
 - Böyük Britaniya
 - Fransa
 - Almaniya
 - İtaliya
-

Sual: Dünyanın aparıcı ölkələr arasında inflyasiya səviyyəsi yüksək olan ölkə hansıdır? (Çəki: 1)

- Fransa
 - Almaniya
 - İtaliya
 - Böyük Britaniya
 - ABŞ
-

Sual: Mal və xidmətlər üzrə beynəlxalq ticarətin həcm göstəricilərinə hansı aid deyil? (Çəki: 1)

- xarici ticarət dövriyyəsi
 - ümumi ticarət
 - ticarət balansı saldosu
 - təkrar ixrac
 - təkrar idxal
-

Sual: Aşağıdakı göstəricilərdən hansı beynəlxalq ticarətin nəticələrini əks etdirir ? (Çəki: 1)

- xidmət balansı saldosu
 - beynəlxalq ticarətin artım tempi
 - ixracın artım tempi
 - beynəlxalq ticarətin fiziki həcmi
 - xarici ticarət dövriyyəsi
-

Sual: Digər ölkənin bazarında malların nominal dəyərindən aşağı satışı belə adlanır: (Çəki: 1)

- Dempinq
 - Konsiqnasiya
 - Barter
 - Komissiya müqaviləsi
 - Beynəlxalq yardım
-

Sual: Advalor gömrük rüsumu: (Çəki: 1)

- İdxal edilən malların qiymətinə nəzərən faizlə təyin edilən rüsumdur
- Malın bir vahidinin dəyəri əsasında təyin edilən rüsumdur
- Ölkələrin qarşılıqlı tarif güzəştləri nəticəsində yaranmış rüsumdur
- Malların endirilmiş qiymətlərlə satışı zamanı təyin edilən rüsumdur

- Milli istehsalçının müdafiəsi üçün təyin edilən rüsumdur
-

Sual: Spesifik gömrük rüsumu: (Çəki: 1)

- İdxal edilən malların qiymətinə nəzərən faizlə təyin edilən rüsumdur
 - Malın bir vahidinin dəyəri əsasında təyin edilən rüsumdur
 - Ölkələrin qarşılıqlı tarif güzəştləri nəticəsində yaranmış rüsumdur
 - Malların endirilmiş qiymətlərlə satışı zamanı təyin edilən rüsumdur
 - Milli istehsalçının müdafiəsi üçün təyin edilən rüsumdur
-

Sual: Aşağıdakılar beynəlxalq ticarətin tənzimlənməsinin qeyri-tarif metodudur: (Çəki: 1)

- Spesifik rüsumlar
 - Lisenziyalaşdırma
 - Dempinq
 - Arbitraj
 - Beynəlxalq təşkilatların qərarları
-

Sual: Beynəlxalq ticarətin tənzimlənməsinin qeyri-tarif metoduna aşağıdakılar aiddir: (Çəki: 1)

- Spesifik rüsumlar
 - Kvotalaşdırma
 - Dempinq
 - Arbitraj
 - Beynəlxalq təşkilatların qərarları
-

Sual: Qlobal ticarət-preferensiya sistemi aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- Ölkələrin öz ticarət tərəfdaşlarına gömrük-tarif güzəştləri etməsini

- İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə gömrük-tarif güzəştləri etməsini
 - İqtisadi qruplaşmalar arasında preferensial ticarət əməkdaşlığını
 - Avropa İttifaqının öz yeni üzvlərini iqtisadi cəhətdən dəstəkləməsi sistemini
 - İnkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr barəsində proteksionist tədbirlərini
-

Sual: Qlobal preferensiyalar sistemi aşağıdakılar tərəfindən hazırlanıb: (Çəki: 1)

- UNIDO (BMT-nin Sənaye İnkişafı Təşkilatı)
 - UNCTAD (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı)
 - WTO (Ümumdünya Ticarət Təşkilatı)
 - Avropa İttifaqı tərəfindən NAFTA (Şimali Amerika Azad Ticarət Zonası) ilə birlikdə
 - UNDP (BMT-nin İnkişaf Proqramı)
-

Sual: Beynəlxalq praktikada ticarət əməliyyatlarının həyata keçirilməsinin birbaşa metodu aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- Malların birbaşa son istifadəçiyə çatdırılmasını
 - Maliyyə alətlərindən istifadə etmədən mallara görə ödənişin birbaşa həyata keçirilməsini
 - Ticarət vasitəçilərindən istifadə edilməklə malların alışı və satışı
 - Satılmış malların birbaşa alıcının anbarına çatdırılmasını
 - Birja və herraclarda alqı-satqını
-

Sual: Beynəlxalq praktikada ticarət əməliyyatlarının həyata keçirilməsinin dolayı metodu aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- Malların birbaşa son istifadəçiyə çatdırılmasını
- Maliyyə alətlərindən istifadə etmədən mallara görə ödənişin birbaşa həyata

keçirilməsini

- Ticarət vasitəçilərindən istifadə edilməklə malların alışını və satışını
 - Satılmış malların birbaşa alıcının anbarına çatdırılmasını
 - Birja və hərəaclarda alqı-satqını
-

Sual: İdxal tarifinin tətbiq edilməsi tərəfdarları aşağıda sadalanan dəlillərdən hansıları irəli sürürlər? (Çəki: 1)

- tariflər iqtisadi artımı sürətləndirir;
 - tariflər vergi yükünün artmasına səbəb olur;
 - tariflər milli istehsalın gənc sahələrini müdafiə edir, dövlət büdcəsinin doldurulması mənbəyi kimi çıxış edir, milli təhlükəsizliyin, ölkənin beynəlxalq nüfuzunun, onun mədəniyyət və ənənələrinin möhkəmləndirilməsinə kömək edir;
 - tariflər məşğulluğun artmasına, ixracın inkiçafına gətirib çıxarır;
 - tariflər inflyasiyanın qarşısını alır.
-

Sual: Ticarət siyasətinin gizli metdalarına aiddir: (Çəki: 1)

- idxal rüsumu və kvotası;
 - vergi və rüsumlar, texniki maneələr, dövlət tədarükləri, daxili komponentlərin tətbiqi;
 - ixraçat üçün münasib tarif;
 - idxalatın "kөнüllü" məhdudiyəti;
 - subsidiyalaşdırma və kreditləşdirmə.
-

Sual: Xarici ticarətin tənzimlənməsinin maliyyə metodlarına aiddir: (Çəki: 1)

- gömrük kvotası və gömrük rüsumları;
- kvotalaşdırma, lisenziyalaşdırma, "kөнüllü" məhdudiyətlər;
- subsidiyalar, kreditləşdirmə, dempinq;

- dövlət tədarükləri;
 - vergi və rüsumlar, texniki maneələr;
-

Sual: Xarici ticarətin tənzimlənməsinin qeyri-iqtisadi metodlarına aiddir: (Çəki: 1)

- subsidiyalar, kreditləşdirmə, dempinq;
 - müqavilə və razılaşmalar;
 - dövlət tədarükləri;
 - vergi və rüsumlar;
 - kvotalaşdırma, lisenziyalaşdırma, "kөнüllü" məhdudiyətlər;
-

Sual: İxracatın stimullaşdırılmasının əsas vasitəsi aşağıdakıdır: (Çəki: 1)

- İxracatın lisenziyalaşdırılması;
 - İxracatın və ixracat kreditlərinin dövlət sığortası
 - İxracatçıları məlumatlandırılması və konsultasiya edilməsi;
 - İxracatın dövlət tərəfindən kreditləşdirilməsi;
 - İxracatın birbaşa subsidiyalaşdırılması.
-

Sual: Aşağıdakılardan hansı xarici ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarına aiddir? (Çəki: 1)

- Aksiz vergiləri;
 - Kvotalaşdırma;
 - Gömrük rüsumları;
 - Əlavə dəyər vergisi;
 - İxracat rüsumları
-

Sual: Kompensasiya rüsumları: (Çəki: 1)

- beynəlxalq ticarətin operativ tənziqlənməsi üçün tətbiq edilən rüsumlardır;
 - istehsalı zamanı birbaşa və ya dolayı olaraq subsidiyadan istifadə edildiyi malların idxalına qoyulan rüsumlardır;
 - daxili bazarda aztəpilan malların kənara çıxarılması zamanı ixraca qoyulan rüsumlardır;
 - ölkə ərazisinə idxal edən ölkədəki nominal qiymətindən daha aşağı qiymətə malların gətirilməsi zamanı tətbiq edilən rüsumlardır;
 - yerli və xarici mallar arasında qiymətlərin tarazlaşdırılması üçün istifadə olunan rüsumlardır.
-

Sual: Hesablaşma metodlarına görə rüsumları aşağıdakılara bölünür: (Çəki: 1)

- ixrac, idxal, tranzit
 - mövsümi, anti-dempinq, kompensasiya,
 - müstəqil, konversiyalı, preferensial,
 - nominal, effektiv
 - advalor, spesifik, qarışıq.
-

Sual: Anti-dempinq rüsumlarının tətbiqinin məqsədi: (Çəki: 1)

- ölkədə ixracatı stimullaşdırmaq,
 - ölkədə idxalatı stimullaşdırmaq,
 - ölkənin tranzit potensialından səmərəli istifadə,
 - yerli istehsalatçının ədalətsiz rəqabətdən müdafiəsi,
 - yerli istehsalçıların keyfiyyətsiz məhsullardan müdafiəsi.
-

Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- mövsümi, anti-dempinq, kompensasiya,
- ixrac, idxal, tranzit

- müstəqil, konvesiyalı, preferensial
 - advalor, spesifik, qarışıq,
 - nominal, effektiv
-

Sual: Lisenziyalaşdırma nədir: (Çəki: 1)

- dövlət sərhəddini keçən predmetlərə münasibətdə tətbiq olunan gömrük prosedurları məcmusu;
 - müqavilə bağlanması üçün icazə;
 - gömrük deklarasiyasının verilməsi üçün icazə;
 - müəyyən əmtəə növünün idxal və ixracı həcminə dövlət tərəfindən təyin edilmiş məhdudidyyət;
 - müəyyən ixrac və ya idxal sövdələşmələrinin həyata keçirilməsinə icazə.
-

Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir? (Çəki: 1)

- Yeni texnologiya və bilikləri əldə etmək imkanı
 - Ölkələr arasında təsir dairələrinin bölgüsü
 - İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
 - Xammal və enerji bazarlarının əldə edilməsi
 - Dünyanın yenidən bölüşdürülməsi
-

Sual: Beynəlxalq əmək bölgüsünün əsas formalarına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Beynəlxalq kooperasiya
- Detallar üzrə ixtisaslaşma
- Əməyin ümumi bölgüsü
- Əməyin fərdi bölgüsü
- Əməyin sahələr üzrə bölgüsü

Sual: Beynəlxalq iqtisadi münasibətlərə aid deyil: (Çəki: 1)

- Ölkələrin milli bazarı
- Əmtəə və xidmətlərlə beynəlxalq ticarət
- Kapitalın beynəlxalq hərəkəti
- Beynəlxalq iqtisadi inteqrasiya
- İşçi qüvvəsinin beynəlxalq hərəkəti

Sual: Əmtələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtələrin istehsalı harada yerləşdirilir: (Çəki: 1)

- anjaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- əmtəənin ilk tətbiq edildiyi ölkələrdə
- istənilən ölkədə
- əsasən inkişaf etməkdə olan ölkələrdə
- postsosialist ölkələrində

Sual: Aşağıdakılardan biri ölkənin BƏB-də iştirakına təsir edən amillərdən deyil: (Çəki: 1)

- Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafı
- Ölkənin daxili bazarının həjmi
- Ölkənin iqtisadi inkişaf səviyyəsi
- Ölkənin təbii resurslarla təminatı
- Ölkə iqtisadiyyatının strukturunda sənayenin baza sahələrinin xüsusi çəkisi

Sual: Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həjmi daha sürətlə artır: (Çəki: 1)

- hasilediji sənaye sahəsi

- kənd təsərrüfatı sahəsi
 - emalediji sənaye sahəsi
 - yüngül sənaye sahəsi
 - ovçuluq və balıqçılıq sahəsi
-

Sual: Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır: (Çəki: 1)

- E.Xekşer, Q.Xaberler
 - A.Smit, D.Rikardo
 - R.Vernon, J.Kravis
 - M.Porter, B.Olin
 - P.Samuelson, V.Stolper
-

Sual: M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil: (Çəki: 1)

- fəaliyyətin təşkilinin yeni üsul və metodları
 - əldə edilə bilən təbii resursların mövjudluğu
 - əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
 - global rəqabət strategiyasına keçilməsi
 - istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi
-

Sual: Gömrük rüsumlarına jəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına: (Çəki: 1)

- gömrük tarifinin növü deyilir
- gömrük rüsumları deyilir
- gömrük tarifləri deyilir
- aksiz vergisi deyilir

- əlavə dəyər vergisi deyilir

Sual: Əmtənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir? (Çəki: 1)

- V.Leontyev
 E.Xekşer
 O.Olin
 J.Damning
 R.Vernon

Sual: Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil: (Çəki: 1)

- dövlət alışıları
 texniki maneələr
 vergi və yığımlar
 subsidiyalar
 yerli komponentlərin olması tələbi

BÖLMƏ: YENİ-3

Ad	yeni-3
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: TMK-rın idarəetmə sistemə tələb olunan sistemli tələblərinə aid edilmir: (Çəki: 1)

- Müəyyən mühitə görə sistemin proqnozlaşdırılmasının mümkünluğu;
 Ölkənin regionların sosial-iqtisadi rayonlaşmasının planlaşdırılması;

- Sistemin dağılmasına təsir edən meyllərin aradan qaldırılması qabiliyyəti;
 - Dəyişkən mühitə adaptasiya qabiliyyəti;
 - Strukturun dəyişməsi zamanı imkanların və fəaliyyətin variantların formalaşması;
-

Sual: Tədiyyə balansının debet hissəsinə hansı əməliyyatlar yazılır? (Çəki: 1)

- İxrac əməliyyatları
 - İdxal əməliyyatları
 - Ölkədən valyuta çıxmasına səbəb olan əməliyyatlar
 - Ölkənin digər ölkələrdən aldığı borcları əks etdirən əməliyyatlar
 - Ölkəyə valyuta gətirən əməliyyatlar
-

Sual: Umumi bazar nə vaxt yaradılmış hesab olunur? (Çəki: 1)

- Birliyə daxil olan ölkələr arasında istehsal amillərinin sərbəst hərəkəti təmin olduqda
 - Vahid iqtisadi siyasət, umumi valyuta və milli ustqurum orqanlarının tənzimlənməsinə əsaslanan tam inteqrasiya yaradıldıqda
 - Əmtəələrin ölkələrarası satışına hec bir məhdudiyət qoyulmadıqda
 - Uzv ölkələrə vahid gomruk rusumu tətbiq edildikdə
 - Azad ticarət zonaları yaradıldıqda
-

Sual: İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatına hansı ölkələr daxildir? (Çəki: 1)

- Yalnız inkişaf etmiş baza iqtisadiyyatı ölkələri daxildir
- Yalnız inkişaf etmiş Avropa ölkələri daxildir
- İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələr və bir sıra inkişaf etməkdə olan ölkələr daxildir
- Üzvlər sırasına bir sıra inkişaf etməkdə olan ölkələr daxildir

İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr bir çox inkişaf etməkdə olan ölkələr və Mərkəzi Şərqi Avropanın keçid iqtisadiyyatlı ölkələri daxildir

Sual: Avropa integrasiyasında böhranın əsas səbəbini göstərin. (Çəki: 1)

- Üzv ölkələr arasında bir cari ticarət məhdudiyyətlərinin mövcudluğu
 - Ümumi iqtisadi siyasətin olmaması
 - Ümumi valyuta sisteminin tətbiq edilməməsi
 - Üzv ölkələrin inkişaf səviyyəsində əhəmiyyətli dəyişikliklərin baş verməsi
 - Demokratik prinsiplərin pozulması
-

Sual: «ABŞ-ın General Motors» şirkətinin əsas fəaliyyət sahəsi nədir? (Çəki: 1)

- pərakəndə satış
 - neft emalı
 - avtomobil və paket istehsalı
 - energetika
 - çoxsahəli
-

BÖLMƏ: YENİ-2

Ad	yeni-2
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: ÜTT-nin yaradılması haqqında əsas sənəd? (Çəki: 1)

- Mərakeş Sazişi
- Uruqvay Sazişi

- Cenevrə Sazişi
 - GATT Sazişi
 - GATS Sazişi
-

Sual: Hansı ticarət danışıqları (raundu) nəticəsində ÜTT yaradılıb? (Çəki: 1)

- Tokyo Raundu
 - Uruqvay Raundu
 - Kennedi Raundu
 - Geneva Raundu
 - Dilon Raundu
-

Sual: Uruqvay raundu hansı illərdə davam etmişdir? (Çəki: 1)

- 1986-1993
 - 1983-1994
 - 1986-1995
 - 1984-1995
 - 1980-1993
-

Sual: ÜTT-nın çoxtərəfli ticarət sazişləri hansı sahələri əhatə edir? (Çəki: 1)

- gömrük tarifləri, kənd təsərrüfatı
 - mallar, xidmətlər, əqli mülkiyyət hüququ
 - mallar, gömrük tarifləri, subsidiyalar
 - mallar, xidmətlər
 - mallar, xidmətlər, kənd təsərrüfatı
-

Sual: ÜTT-nin ali orqanı hansıdır? (Çəki: 1)

- Nazirlər Şurası
 - Baş Şura
 - Nazirlər Konfransı
 - Baş Katiblik
 - Məhkəmə
-

Sual: Keçmiş Sovet ölkələrindən hansılar hazırda ÜTT-in üzvüdür? (Çəki: 1)

- Ukrayna, Kazakistan, Gürcüstan və Moldova
 - Ermənistan, Gürcüstan, Özbəkistan və Moldova
 - Kazaxıstan, Gürcüstan, Moldova və Ermənistan
 - Gürcüstan, Moldova, Ermənistan və Qırğızıstan
 - Ukrayna, Azərbaycan, Qazaxıstan və Moldova
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq ticarət münasibətlərini tənzimləyən təşkilatdır? (Çəki: 1)

- BYİB
 - BVF
 - BƏT
 - YUNKTAD
 - YKTAD
-

Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər? (Çəki: 1)

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər
- Azərbaycanın xarici borcları silinə bilər

- Azərbaycanca daha ağır şərtlərlə kreditlər ayrıla bilər
 - Azərbaycanca daha ağır şərtlərlə kreditlər ayrıla bilər
 - Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyətlər aradan götürülür
 - Azərbaycana investisiya axınları sürətlə artar
-

Sual: ÜTT-nin əsas vəzifəsi nədir: (Çəki: 1)

- İEO üçün əlverişli ticarət şəraiti yaratmaq
 - İqtisadi cəhətdən zəif olan ölkələrin xarici ticarət siyasətini formalaşdırmaq
 - Ticarət məhdudiyətləri və gömrük tariflərinin liberallaşdırılmasından
 - İEO-də gömrük tariflərinin yüksəldilməsi
 - Üzvü olmayan ölkələrə qarşı proteksionist siyasəti dəstəkləməkdən.
-

Sual: ÜTT-nin əsas funksiyalarına daxil deyil (Çəki: 1)

- Üzv ölkələr arasında ticarət mübahisələrinin aradan qaldırılması
 - Yeni üzvlərin qəbul edilməsi
 - Üzv ölkələrin ticarət siyasətinin müşahidə edilməsi
 - Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
 - BMT-nin əsas orqanlarına hesabat verilməsi
-

Sual: Azərbaycan hansı vaxtdan ÜTT-də müşahidəçi statusuna malikdir və ilk dəfə nə vaxt işçi qrupunun ölkə üzrə yığıncağı keçirilmişdir? (Çəki: 1)

- 1995, 2000, Nyu York
- 1997, 2002, Cenevrə
- 1996, 2001, Minsk
- 1998, 2004, Ankara

- 1993, 2006, Stokholm
-

Sual: İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində xarici investisiyalar yatırmaq üçün imkanlar: (Çəki: 1)

- Hüdudsuzdur
 - getdikcə artır
 - faktiki olaraq yox dərəcəsindədir
 - nisbətən azalır
 - məhdudlaşdırılır
-

Sual: Sahibkarlıq kapitalına aşağıdakılar aiddir: (Çəki: 1)

- birbaşa investisiyalar
 - dövlət investisiyaları
 - ssudalar
 - fərdi investisiyalar
 - fərdi kreditlər
-

Sual: İşçi qüvvəsinin cəlb edən ən əsas mərkəzlər hansılardır? (Çəki: 1)

- Yaxın Şərqi neft hasil edən ölkələri
 - ABŞ və qərbi Avropa
 - Avstraliya və Yeni Zelandiya
 - Asiya-Sakit Okean regionu ölkələri
 - Şərqi Avropa ölkələri və Rusiya
-

Sual: Beynəlxalq valyuta mühasibətlərinin sürətli inkişafını şərtləndirən əsas amil hansıdır: (Çəki: 1)

- beynəlxalq münasibətlərin mürəkkəbləşməsi
 - dünya bazarının və dünya təsərrüfat əlaqələri sisteminin formalaşması
 - elmi-texniki tərəqqinin inkişafı
 - coğrafi kəşflər
 - inteqrasiya bloklarının yaranması
-

Sual: Dünya valyuta sistemi yaranmışdır: (Çəki: 1)

- XVII- əsrdə
 - XVIII - əsrin ortalarında
 - XIX - əsrin ortalarında
 - XX - əsrin əvvəllərində
 - XX - əsrin sonunda
-

Sual: Qanunvericiliyə görə iki valyuta arasındakı nisbətə: (Çəki: 1)

- valyuta kursu deyilir
 - valyuta pariteti deyilir
 - valyuta kursu rejimi deyilir
 - qızıl paritet deyilir
 - sikkə pariteti deyilir
-

Sual: Portfel investisiyalar nə jür həyata keçirilir: (Çəki: 1)

- texnologiyanın ötürülməsi yolu ilə
- pul formasında kapitalın ötürülməsi yolu ilə
- ixtisaslı kadrların göndərilməsi yolu ilə
- elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

[yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

Sual: Xarici əmək qüvvəsini cəlb edən ölkə hansı üstünlük əldə edir. (Çəki: 1)

- Məhsulun rəqabət qabiliyyəti artır
 - əməyə olan tələbat azalır
 - əməyə olan tələbat artır
 - milli və sosial problemlər aradan çıxır.
 - dini görüşlər sferasında heç bir problem yaranmır
-

Sual: SDR-in dəyəri necə hesablanır: (Çəki: 1)

- qızılın bazar qiyməti ilə
 - BVF-nun üzvü olan bütün ölkələrin valyutalarının mübadilə kursu ilə
 - orta valyuta kursu ilə
 - avro və dolların nisbəti ilə
 - dörd aparıcı valyutanın gündəlik bazar mübadilə kursu ilə
-

Sual: Bretton-Vuds müqaviləsinə əsasən hansı valyutaya qızıla dəyişilmək sahəsində güzəşt edilmişdir: (Çəki: 1)

- ABŞ dollarına
 - alman markasına
 - ingilis funt-sterlinə
 - fransız frankına
 - holland quldeninə
-

Sual: Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini şərtlən-dirən amillərdən deyil: (Çəki: 1)

- dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi
 - yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması
 - kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
 - kapital qəbul edən ölkədə daha aşağı ekoloji standartların olması
 - rüsumların orta səviyyəsinin 40% və daha çox olması
-

Sual: Dünya valyuta sisteminin tərkibinə aid edilmir: (Çəki: 1)

- valyutaların qarşılıqlı dönərlilik şəraiti
 - milli valyuta pariteti
 - dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
 - valyuta məzənnələri reciminin tənzimlənməsi
 - valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
-

Sual: Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır: (Çəki: 1)

- valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması
 - tədiyyə balansının kəsirini milli valyuta ilə bağlamaq imkanı
 - daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi
 - valyutanın devalvasiyasına məcbur olmamaq
 - valyuta revalvasiyasına məcbur olmamaq
-

Sual: Spot-bazar dedikdə nə başa düşülür? (Çəki: 1)

- valyutanın nəqliyyatla çatdırılması bazarı
- valyutanın birbaşa çatdırılması bazarı
- ABŞ dolları və yapon ienası satılan bazar

- Aİ ölkələrinin valyuta bazarları
 - Sinqapur valyuta birjası
-

Sual: Birbaşa xarici investisiya dedikdə nə başa düşülür? (Çəki: 1)

- Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
 - xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
 - ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
 - kapitalın texnologiya formasında ixrac edilməsi
 - kapitalın pul şəklində ixrac edilməsi
-

Sual: SDR-in səbətində hansı ölkənin milli pul vahidi daxil deyil? (Çəki: 1)

- ABŞ dolları
 - Avro
 - Yapon ienası
 - İtalyan lirəsi
 - İngilis funt sterlinqi
-

Sual: Tədiyyə balansının kəsiri (defisiti) aşağıdakı tədbirlərlə aradan qaldırılır: (Çəki: 1)

- milli valyutanın devalvasiyası ilə
 - faiz dərəcələrinin aşağı salınması yolu ilə
 - Ölkənin xarici aktivlərinin artırılması ilə
 - xarici borcların və faiz dərəcələrinin artımı ilə
 - Valyuta məhdudiyyətlərinin tətbiqi ilə
-

Sual: Xarici işçi qüvvəsini istifadə edən ölkə hansı üstünlüklərə malik olur? (Çəki: 1)

- məhsulun rəqabətqabiliyyətinin yüksəlməsi
 - əməyə olan tələbin azalması
 - Əmək bazarında təklifin aşağı düşməsi
 - Cəmiyyətin sosial sabitliyinin möhkəmlənməsi
 - Etnik konfliktlərin azalması
-

Sual: Birbaşa xarici investisiya axınından resipiyent ölkə aşağıdakı üstünlükləri əldə edir. (Çəki: 1)

- Ölkəyə yeni texnologiya axınıni stimullaşdırır.
 - Büdcəyə vergi daxilolmalarını artırır.
 - Ölkədə məşğulluq səviyyəsini yüksəldir.
 - Yerli idarəetmə personalının keyfiyyətinin yüksəlməsinə imkan yaradır
 - Sadalananların hamısı doğrudur.
-

Sual: Aşağıdakılardan hansı valyuta məzənnəsinə təsir göstərən amillərə aid deyil? (Çəki: 1)

- Pul kütləsinin həcmi müxtəlif ölkələrdə
 - Faiz dərəcələrində olan fərqlər
 - Ekspansionist və restruksionist iqtisadi siyasət
 - Tədiyyə balansı
 - Antiinhisar siyasəti
-

Sual: D.Daningin eklektik modelinin əsas mahiyyətini göstərin. (Çəki: 1)

- Xarici firmanın müqayisəli, beynəlmilləşmə üstünlüklərinə malik olması
- Xarici firmanın inhisar üstünlüklərinə malik olması
- Xarici firmanın portfel investisiyalara üstünlük verməsi

- Xarici firmanın yalnız sahibkarlıq təcrübəsinə üstünlük verməsi
 - Xarici firmanın ucuz kreditlərdən istifadə imkanlarının geniş olması
-

Sual: Emiqrasiya prosesinin ixracatçı ölkə üçün əsas üstünlüyünü qeyd edin: (Çəki: 1)

- Elmi-texniki potensialın artım tempinin yüksəlməsi
 - Milli gəlirin artımı
 - Məhsul buraxılışının artımı və sosial gərginlik
 - İşçi qüvvəsinin ixtisas səviyyəsinin yüksəlməsi və valyuta axını
 - İşçi qüvvəsinin dəyərinin aşağı düşməsi
-

Sual: Beynəlxalq kapital hərəkətini müəyyən edən nisbi göstəricilərə aid deyil (Çəki: 1)

- İdxal və ixrac kapitalı əmsalı
 - Xarici kapitalla tələb əmsalı
 - Kapitalın idxal, ixrac saldosu
 - Milli istehsalda xarici şirkətlərin xüsusi çəkisi
 - Əvvəlki illə müqayisədə kapitalın idxal, ixracının artım tempi
-

Sual: B.Olinin nəzəriyyəsinə görə beynəlxalq kapital hərəkətinin əsas səbəbləri hansılardır? (Çəki: 1)

- Kapitalın müxtəlif novlərinin beynəlxalq mobilliyə malik olması
 - Mənfəət normasında mövcud fərqlər
 - Ölkədə nisbi kapital artıqlığı
 - Gómruk baryerləri
 - Müxtəlif ölkələrin tədiyyə balansının qeyri-tarazlığı
-

Sual: Valyuta məzənnəsi aşağıdakılarla xarakterizə edilir: (Çəki: 1)

- alıcılıq qabiliyyəti ilə müəyyən edilən milli valyutaların nisbəti
 - valyuta vahidinin qızıl məzmunu
 - qızıl məzmununa müvafiq olaraq milli valyutaların nisbəti
 - BVF tərəfindən müəyyən edilən milli valyutaların nisbəti
 - mərkəzi bank tərəfindən müəyyən edilən milli valyutaların nisbəti
-

Sual: Birbaşa valyuta kotirovkası necə müəyyən edilir? (Çəki: 1)

- milli valyuta vahidinin müvafiq miqdarda xarici valyutaya bərabərləşdirilməsi
 - xarici valyuta vahidinin müəyyən miqdarda milli valyutaya bərabərləşdirilməsi
 - digər iki valyuta məzənnəsinin nisbəti əsasında bir valyuta məzənnəsinin müəyyən edilməsi
 - milli valyutanın qızıl məzmunu
 - xarici valyutanın qızıl məzmunu
-

Sual: Milli valyutanın devalvasiyası nəticəsində idxal və ixracın qiyməti necə dəyişir? (Çəki: 1)

- idxal qiyməti yüksəlir, ixrac isə aşağı düşür
 - həm ixrac, həm də idxal bahalaşır
 - həm ixrac, həm də idxal ucuzlaşır
 - ixrac qiymətləri qalxır, idxal isə azalır
 - ixrac qiymətlərində nisbətən dəyişiklik müşahidə edilir
-

Sual: Milli valyutanın revalvasiyası nəticəsində idxal və ixracın qiyməti necə dəyişir? (Çəki: 1)

- idxalın qiyməti qalxır, ixrac isə aşağı düşür
- həm ixrac, həm də idxalın qiyməti bahalaşır

- ixrac və idxal məhsullarının qiyməti ucuzlaşır
 - ixrac bahalaşır, idxal isə ucuzlaşır
 - idxal məhsullarının qiymətində cuzi dəyişiklik müşahidə edilir
-

Sual: Aşağıda sadalanan valyuta məzənnəsinə təsir göstərən amillərin hansı doğrudur? (Çəki: 1)

- idxal olan tələb artdıqda milli valyuta məzənnəsi yüksəlir
 - real faiz dərəcələrinin artımı milli valyuta məzənnəsinin yüksəlməsinə səbəb olur
 - ölkəyə xarici turist axını digər şərtlər daxilində milli valyuta məzənnəsinə aşağı salır
 - ölkədə pul kütləsinin artması milli valyuta məzənnəsinin yüksəlməsinə səbəb olur
 - ölkədə pul kütləsinin həcmnin azalması milli valyuta məzənnəsinin aşağı enməsinə səbəb olur
-

Sual: Dolayı valyuta kotirovkası necə müəyyən edilir? (Çəki: 1)

- milli valyuta vahidinin müvafiq miqdarda xarici valyutaya bərabərləşdirilməsi
 - xarici valyuta vahidinin müəyyən miqdarda milli valyutaya bərabərləşdirilməsi
 - digər iki valyuta məzənnəsinin nisbəti əsasında bir valyuta məzənnəsinin müəyyən edilməsi
 - milli valyutanın qızıl məzmunu
 - xarici valyutanın qızıl məzmunu
-

Sual: Açıq iqtisadiyyatı hansı göstəricilərlə xarakterizə etmək olar (Çəki: 1)

- Daxili bazarın həcmi
- Dövlət investisiyalarının üstünlüyü
- Dövlət mülkiyyətinin üstünlüyü

- Dövlətin iqtisadiyyata müdaxilə formaları
 - Göstərilənlərin hec biri
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq əmək bölgüsü və beynəlxalq mübadilənin inkişafının nəticəsi kimi əldə olunur (Çəki: 1)

- İstehsalın səmərəliliyi artır
 - Resurslara qənaət olunur
 - Daha mütarəqqi texnologiyalar əldə edilir
 - Yeni əməkdaşlıq sahələri yaranır
 - Hər biri
-

Sual: Azərbaycanda beynəlxalq neft müqaviləsində investorlar hansı halda gömrük vergilərdən azaddır (Çəki: 1)

- Neft avadanlıqlarının idxalı
 - Elm tutumlu yüksək texnologiyaların idxalı
 - Neft konsorsiumunun istehsal fəaliyyətinin təmin olunması üçün sənaye gurgularının və ehtiyat hissələrinin ix
 - Hər biri
 - Heç biri
-

Sual: Beynəlxalq əmək bölgüsü ilə ictimai əmək bölgüsünün oxşar cəhətləri (Çəki: 1)

- İxtisaslaşma (1)
 - Mübadilə (2)
 - İxtisaslaşma və mübadilə proses kimi qarşılıqlı tamamlanması (3)
 - (1), (2) və (3)
 - Hec biri
-

Sual: Beynəlxalq əmək bölgüsünün formalarına aiddir (Çəki: 1)

- Beynəlxalq istehsal ixtisaslaşması
 - İstehsala qədər kooperasiya
 - İstehsal kooperasiyası
 - Beynəlxalq sənaye əməkdaşlığı
 - Hər biri
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin inkişafını sərtləndirən amillər (Çəki: 1)

- elmi texniki tərəqqi (1)
 - beynəlxalq istehsal kooperasiyası (2)
 - xammal və texnologiya mübadiləsi (3)
 - heç biri
 - (1), (2) və (3)
-

Sual: Beynəlxalq investisiyaların inkişafı hansı hesabatlar və təşkilatlar çərçivəsində təqdim edilir (Çəki: 1)

- World investment report (WTO)
 - World trade report (UNKTAD)
 - World investment report (UNKTAD)
 - Annual report (IMF)
 - Statistical yearbook (WB)
-